

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 234 (5954) 18 dekabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub"

*Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan
Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb*



8

YAP İcra Katibliyi ilk
təşkilatının iclası
keçirilib



9

Azərbaycanın sürətli
reyting yüksəlişləri
bundan sonra da
ardıcılığını qoruyacaq



8

233 nəfərin
deputatlığa
namizədliyi təsdiqlənib



18 dekabr 2019-cu il

“Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılama mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Zelenskini salamlayan Prezident İlham Əliyev bildirib ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək:

-Hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Əminəm ki, səfəriniz uğurlu olacaq və Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəkdir. Fərsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Şadam ki, qələbədə bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət göstərirsiniz. Biz də bu münasibətlərə böyük diqqət göstəririk.

İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün həm siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək. Bir daha xoş gəlmisiniz.

Ukrayna Prezidenti Vladimir Zelenski:

-Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fərsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.

Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbayca-



nın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcək:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar,

Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz.

Ukrayna Prezidenti Vladimir Zelenski:

-Möhtərəm cənab Prezident,



hörmətli nümayəndə heyəti. Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olduğum çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir.

Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub, imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir.

Prezident İlham Əliyev: Sağ olun.

Geniş tərkibdə görüş başa çat-

Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış edib:

- Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük önəm veririk və şadam ki, səfər çox uğurlu keçir. Bu gün aparılan danışıqlar bir daha onu göstərir ki, gələcək əməkdaşlıq üçün çox gözəl imkanlar və perspektivlər vardır.

Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir ne-

çə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışıq. Düzüdü, bu il ticarət dövriyyəimiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhəri və Odessa şəhəri arasında Niyət Protokolu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski imzaladılar.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-

“Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb

Əvvəli Səh. 2

Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes forumu həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.

Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığılacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcəkdir.

Ticarət döviyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğu-



qoyuluşu hər iki ölkənin mənafələrinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər. Məsələn, Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir. Bununla yanaşı, mən Azərbaycan şirkətlərini də Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edirəm. Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdə gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək.

Cənub Qaz Dəhlizi layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik.

Aerokosmik sahədə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Müxtəlif sahələrdə, təyyarə istehsalı sahəsində, o cümlədən humanitar sahədə də məsələləri müzakirə etdik. Azərbaycanda Ukrayna kinosu günləri təşkil ediləcəkdir. Sizin də şahidi olduğunuz kimi, burada bir neçə sənəd - həm biznesin inkişafı, həm məxfi məlumatların qorunması və Ukraynanın müxtəlif bölgələrinin Azərbaycanın bölgələri ilə əməkdaşlığının təşviqi ilə bağlı sənədlər imzalandı.

Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münasibəti və Ukraynanın şərqində baş verən münasibəti müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tənqidə sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığımızı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də global səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bu, mənim ölkəmə ilk rəsmi səfərimdir. Bu səfər yeni başlayıb, amma artıq mənə belə bir əminlik var ki, bu, bizim əməkdaşlığımızın yeni səviyyəsinin göstəricisi olacaqdır. Əminəm ki, bu, bizim gələcək potensialımızın inkişafına xidmət edəcəkdir. Təşəkkür edirəm.



rur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaq doldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır.

Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.

Digər önəmli məsələ, - bu gün

bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi.

Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərqi-Qərbi nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layi-

həsi - bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir.

Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi vardır. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.

Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılma-

sına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib, konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir. Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə və Ukrayna xalqına bir daha yeni uğurlar arzulayıram. Sağ olun.

Sonra Prezident Vladimir Zelenski bəyanatla çıxış edib:

-Hörmətli cənab Prezident, hörmətli media mənsubları. Cənab Prezident, əvvəlcə Sizə bu dəvətə görə təşəkkürümü bildirirəm, gözəl ölkənizə səfər edirik. Sizin bu qonaqpərvərliyinizə görə minnətdaram.

Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir.

Cənab Prezident, artıq qeyd etdiyiniz kimi, biz müzakirələrimizi bitirmişik, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə söhbətimiz çox səmimi şəraitdə keçmişdir. Biz cənab Prezidentlə tərəfdaşlığımızın sözdə deyil, əməldə gücləndirilməsini müzakirə etdik. Xüsusilə də burada iqtisadi sahəyə diqqət yetirilmişdir. Əminəm ki, hər iki ölkədə Ticarət evlərinin açılması da buna təkan verəcəkdir. Məlumdur ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, bu gün isə mən Azərbaycanda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm. Bu münasibətlə hər birimizi təbrik edirəm.

Bununla yanaşı, bu gün Bakıda Azərbaycan-Ukrayna biznes forumu təşkil ediləcəkdir. Əminəm ki, ölkələrimizin işgüzar dairələri qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edəcək və konkret nəticələr əldə edəcəklər.

Əminəm ki, qarşılıqlı sərmayə

18 dekabr 2019-cu il

Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib

Azərbaycan və Ukrayna prezidentləri biznes forumunda iştirak ediblər

Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski biznes forumunda iştirak ediblər. Dövlət başçıları biznes forumunda çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı - Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Azərbaycan-Ukrayna biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunur. Bu rəqəmlər özlüyündə bir göstəricidir. Onu göstərir ki, belə biznes forumun keçirilməsinə böyük maraq var. Sözlün düzü, çoxdandır ki,

baycının ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.

Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan



Ukrayna-Azərbaycan biznes forumları keçirilmirdi. Onu da bildirməliyəm ki, çoxdandır hökumətlərarası komissiya fəaliyyət göstərmirdi. Bu gün Prezident Zelenskinin səfəri zamanı bütün bu məsələlər geniş müzakirə olundu. Müzakirə edilən məsələlərin arasında iqtisadi-ticarət məsələləri xüsusi yer tutmuşdur.

Mən hesab edirəm ki, Prezidentin səfəri bütövlükdə çox uğurludur. Biz bu gün çox geniş fikir mübadiləsi aparmışıq, bir neçə önəmli sənəd imzalanıb. Əsas odur ki, bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq.

O ki qaldı, iqtisadi əlaqələrə, burada istifadə olunmamış çox böyük potensial var. Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz. Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azər-

şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.

Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumunda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturunu

var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.

Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bu günkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açıq və hesab edirik ki, səfərin bu məsələlərin həllində çox önəmli rol olacaqdır.

O ki qaldı, Azərbaycanda iqtisadi vəziyyətin inkişafına, ukraynalı qonaqlara bildirməliyəm ki, - artıq bunu qeyd etdim, - ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda gö-

rür.

Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı - 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.

Biznes mühtitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır.

Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemlə sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir.

Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyə. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.

Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk.

Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımalara həcmi kəskin artacaq. Biz keçən il nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərbi və Cənub-Qərbi nəqliyyat dəhlizi layihələri.

Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib

Azərbaycan və Ukrayna prezidentləri biznes forumda iştirak ediblər

Əvvəli Səh. 4

Yeni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəyimizi artır, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilirik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır. Biz bunu arzulayırıq, buna inanırıq. Azərbaycan və Ukrayna iş adamlarına uğurlar arzulayıram. Sağ olun.

Prezident Vladimir Zelenskinin

çixışı

- Təşəkkür edirəm, cənab Prezident. Sizi və forumun bütün iştirakçılarını salamlamaq istəyirəm. Bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox mühüm hadisədir. Bilirəm ki, burada 90-dan çox Ukrayna şirkəti və 100-dən artıq Azərbaycan şirkəti iştirak edir. Bu gün bizim birlikdə olmağımız çox vacibdir. Təəssüf ki, bir neçə il ərzində belə forum keçirilməyib. Aydın ki, əgər biz görüşməsek, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışsaq, biznes Ukraynaya gəlməyəcək və əksinə. Cənab Prezident çox mühüm iradını bildirdi. Bu, qarşılıqlı etimad məsələsidir.

Bu gün mən Sizin gözəl paytaxtınızda ilk dəfə rəsmi səfərdəyəm. Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu ilə ilk dəfə görüşdüm. Mən hiss edirəm ki,

bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə biz etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri - infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq.

Ukrayna nümayəndə heyətinin tərkibində infrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağında yıq ki, Azərbaycan şirkətləri Uk-

raynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın "Bakcell" mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.

Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur

çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq.

SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin. Biz SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütün komplekslər tikmişik və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırıq. Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz - Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun.



Qırğızıstan Azərbaycanla tərəfdaşlığa böyük önəm verir

Prezident İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Joqorku Keneşin sədri Dastanbek Cumabekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə bu ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün uğurla keçirildiyi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da bu toplantıda iştirak etdiyi və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandığı bildirildi. Görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirildi. Azərbaycanın TÜRKPAN-ın IX plenar iclasına uğurla ev sahibliyi edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı xalqlarımızın ortaq köklərə və mədəniyyətə malik olduğu qeyd edildi, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində də əməkdaşlığın önemi bildirildi. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Bakı və Bişkek şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbavevanı qəbul edib. AZƏRTAC xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbaveva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.



Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd etdi. Tanzila Narbaveva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğuladı.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulandı, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edildi. Söhbət zamanı TÜRKPAN-ın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirildi. Vurğulandı ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək.

18 dekabr 2019-cu il

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya ilə görüşməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qeyd etdi ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə etdi. Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparıldı.



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində olublar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olublar. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxdılar.

Mərkəzin direktoru Anar Ələkbərov məlumat verdi ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar və digər nadir eksponatlar təqdim olunur.

Azərbaycanın Birinci vitse-prezidenti və Ukrayna Prezidentinin xanımı "Azərbaycan



leksiyasının nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov



inciləri" sərgisində oldular. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə "Musiqi

alətləri: birlik və müxtəliflik" sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.

Mərkəzdə yaradılan "Mini Azərbaycan" sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin

zəngin memarlıq nümunələrini görmək imkanı verir.

Mehriban Əliyeva və Yelena Zelenskaya "Kukla incəsənətdə" sərgisinə də baxdılar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kol-

Xalipin əsərlərindən ibarət "Avanqard davamçısı. Azərbaycan gündəliyi" adlı sərgi də fəaliyyət göstərir.

Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı. Qonağa Azərbaycan haqqında kitab hədiyyə edildi. Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirdi.

Dekabrın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib, onların səhəti, müalicələrinin gedişi ilə maraqlanıb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı "Cırdan. Novruz macərası" adlı ailəvi meqaşoudan əldə edilən vəsaitlə Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə uşaqların müalicəsi üçün lazım olan dərman preparatları, eyni zamanda, burada müalicə alan uşaqların əylənməsi üçün xüsusi kompüter oyunları, müxtəlif oyuncaqlar və hədiyyələr təqdim edilib.

Əyləncəli tədbir uşaqların böyük sevinci ilə qarşılanıb və onların əhval-ruhiyyəsinə müsbət təsir edib. "Cırdan nağıllar aləmində" adlı ailəvi meqaşou ilk dəfə 2018-ci ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Konqres Mərkəzində təşkil edilib. Bu təşəbbüs gələcəyimiz olan



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib



nan 397 min manat məbləğində gəlir uşaqların müalicəsi məqsədilə Talassemiya Mərkəzinə təqdim edilib.

uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə alınmasına mühüm töhfələr verir. Həmçinin xeyriyyə xarakteri daşıyan layihədən əldə edilən gəlir xüsusi qağıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir. Qeyd edək ki, cari ilin fevral ayında şoudan əldə olu-



18 dekabr 2019-cu il

Cavid Qurbanov: "Şahdağ istiqamətində yeni qatar yolunun layihələndirilməsinə başlanılıb"



elektrikləşdirilmiş demir yolunun istifadəyə verilməsindən sonra isə bu sahənin Azərbaycan iqtisadiyyatında rolu artmağa başlayıb.

Azərbaycanın demir yollarının inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən C.Qurbanov bildirib ki, Ulu Öndər bu sahənin inkişafı ilə əlaqədar çox böyük işlər görüb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

C.Qurbanov qeyd edib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə inkişaf var və demir yolu sahəsi də xüsusi inkişaf dövrünü yaşayır. Bu gün respublikada demir yollarının ümumi uzunluğu 4200 kilometrə çatdırılıb, baş yollar isə 2955 kilometr təşkil edir.

O deyib ki, hazırda "Azərbaycan Demir Yolları" QSC-nin 20 minədək işçisi var: "Azərbaycan Demir Yolları" QSC-də 2015-ci ilə nisbətən əməkhaqqı hazırda 95 faiz artıb. Əvvəllər əməkhaqqı 120-130 manat olubsa, hazırda bu rəqəm 583 manatdır. Əməkhaqqının yüksəlməsi yükdaşımalarda artımı ilə bağlıdır".

QSC sədrinin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında demir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Ötən il yükdaşımalarda həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.

Yeni layihələr barədə məlumat verən C.Qurbanov deyib ki, Bakıda Güzdək-Sahil demir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq: "Şahdağ istiqamətində yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. Eyni zamanda, Bakıdan Lənkəran istiqamətində demir yolunun inşası üçün torpaqların alınması prosesi başa çatdırılıb. Lənkərandə demir yolu dəniz kənarından çıxarılaraq yeni ərazidən gedəcək. Lənkəran istiqamətində demir yolunun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə məsələsi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır".

O bildirib ki, Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə imzalanıb. 42 lokomotiv və demir yolunda sərnişinləri daşıyan avtobus və 30-dək vaqonun təmiri nəzərdə tutulur.

C.Qurbanov, həmçinin Bakıda tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məsələ ölkə başçısına məruzə olunub: "Lakin bu xətti bərpa etmək çox çətinidir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir. Hazırda bununla bağlı iş aparılır. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar davam edir. Lakin istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar".

Bakı-Tbilisi-Qars demir yolu xəttinin əhəmiyyətindən danışan C.Qurbanov deyib ki, bu layihənin dövlətimizin siyasi iradəsi sayəsində reallaşdırılıb və bu məsələdə Prezident İlham Əliyevin xüsusi rolu var. Layihəyə müəyyən xarici dairelər tərəfindən qışqançılıqla yanaşılıb. Bakı-Tbilisi-Qars (BTQ) demir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Bəzi maneələrə baxmayaraq, hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və nəticədə əlavə 500-600 min ton yükü cəlb etmək mümkün olacaq. BTQ ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər görülür. Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişindaşımalara başlanacaq.

BTQ-nin Naxçıvanla birləşdirilməsi ilə bağlı məsələyə gəldikdə, C.Qurbanov deyib ki, bunun üçün Türkiyə ərazisində 280 kilometrlik xətt tikilməlidir. Bu da 2 milyard dollaradək sərmayə tələb edir. Hazırda məsələ araşdırılır.

233 nəfərin deputatlığa namizədliyi təsdiqlənib

Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 nəfər müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. M.Pənahov deyib ki, parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "155 nəfərə isə imza vərəqələri verilib".

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.



AZAL Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib. AZAL-dan AZƏRTAC-a bildirilib ki, "www.azal.az" saytında aparılan texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti mümkün olmayacaq. Texniki işlərin yanvarın 7-də başa çatması planlaşdırılır. Yanvarın 8-dən əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyətsiz aparılacaq. Qeyd edilən dövr üçün biletlərin əldə edilməsi ilə bağlı "Silk Way Travel"-in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etmək olar.



NAXÇIVAN İSTİQAMƏTLƏRİ ÜZRƏ EDİLƏN AVİABİLETLƏRİN ONLAYN SATIŞI MÜVƏQQƏTİ MÜMKÜN OLMAYACAQ

Yeni Azərbaycan Partiyası İcra Katibliyi ilk təşkilatının iclası keçirilib. İclasda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk təşkilatın ötən müddət üzrə hesabatını səsləndirib. YAP İcra katibinin müavini ilk təşkilatlarının fəaliyyətinin daha da gücləndiriləcəyini, çevikliyinin artırılacağını bildirib. S.Novruzov həmçinin, partiyanın

YAP İcra Katibliyi ilk təşkilatının iclası keçirilib

dekabrın 17-də Yeni Azərbaycan Partiyası İcra Katibliyi ilk təşkilatının iclası keçirilib. İclasda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk təşkilatın ötən müddət üzrə hesabatını səsləndirib. YAP İcra katibinin müavini ilk təşkilatlarının fəaliyyətinin daha da gücləndiriləcəyini, çevikliyinin artırılacağını bildirib. S.Novruzov həmçinin, partiyanın



qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını bildirib.

Sonda təşkilatı məsələlərə baxıldı, 15 nəfərdən ibarət YAP İcra Katibliyi ərazi ilk partiya təşkilatının İdarə Heyətinə üzv, Ramilə Bədəlova ərazi partiya təşkilatına sədr, YAP İcra Katibliyi İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev müavin seçildilər.

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir



dekabrın 17-də Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin rəhbər şəxsləri,

yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət fəalları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə DQİDK-nin tabeliyindəki Mənevi Dəyərlərin Təbliği Fondunun sifarişli ilə çəkilən "Heydər Əliyev: dəyərlərimizin xilas-karı" sənədli filmi nümayiş etdirilib.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verib, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı terrorizm və ekstremizmin müasir dünya üçün ən ciddi təhdidlərdən olduğunu diqqətə çatdıraraq, bu gün terror əməllərinin böyük hissəsinin müsəlman coğrafiyasını əhatə etdiyini söyləyib. Təəssüflə bildirib ki, hazırda dünyada 169 müharibə ocağı var. Onun 30-da hər gün insanlar qətlə yetirilir. Komite sədri vurğulayıb ki, dünyanın bir çox ölkəsində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə "soyuc müharibə" illərindəki ideoloji toqquşmanı əvəz edib. Komite sədri çıxışı zamanı dövlət-din münasibətlərinin tənzimlənməsindən, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, dini radikalizm və xurafat elementlərinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışdı.

Dövlət-din münasibətlərinin tənzimlənməsi işində ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini diqqətə çatdıran Komite sədri dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından və bu sahədə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətdən bəhs edib. Prezidentin Mənevi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqındakı Fərmanını diqqətə çatdıran Komite sədri Fondun nizamnaməsində milli-mənevi dəyərlərimizin təbliğinin əsas istiqamət təşkil etdiyini vurğulayıb. Regional konfransda radikalizmə, ekstremizmə qarşı mübarizədə maarifləndirmənin alternativ olmadığı bildirilib, milli-mənevi dəyərlərimizin tərkib hissəsi olan İslam dəyərlərimizin qorunmasında, bu dəyərlərin əsl mahiyyətinin gənc nəsəyə çatdırılmasında din xadimlərinin, ziyallıqların vəzifələrindən danışılıb.

Bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının növbəti dəfə parlaq qələbəsi ilə tarixə düşəcək

Milli Məclisin deputatı Sona Əliyevanın yap.org.az-a müsahibəsi

- Sona xanım, bildiyimiz kimi, ölkəmizdə bütün sferalar üzrə islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, son 16 ildə müstəqil Azərbaycan həyatın bütün sahələrində böyük uğurlara imza atıb. Respublikamız dünyada inkişaf prioritetlərini və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən nümunəvi dövlət kimi tanınır. Qürur hissi ilə qeyd edə bilərik ki, hazırda respublikamızın ayrı-ayrı istiqamətlər üzrə qazandığı inkişaf göstəriciləri dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb. Bütövlükdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuzla malik dövlətə çevrilib.

Əlbəttə, inkişaf barədə söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə nəzər salmaq lazımdır. Azərbaycanın qazandığı uğurların təməlinə dayanan bir sıra amilləri sadalamaq mümkündür ki, bunların sırasında islahatlar xüsusi önəm daşıyır. Qeyd edirəm ki, beynəlxalq reyting agentlikləri də ölkəmizdə uğurla reallaşdırılan islahatları yüksək dəyərləndirirlər. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarına diqqət yetirsək bunu aydın görə bilərik.

Həqiqətən də, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. İslahatlar sosial-iqtisadi sahədən başlamış məhkəmə-hüquq, qanunvericilik sahələrini də əhatə edir. Eyni zamanda, həyata keçirilən kadr islahatları da cəmiyyətdə rəğbətə qarşılanı.

Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur və onlara çatmaq yolları müəyyənləşdirilir. Biz son illərdə respublikamızda müxtəlif sferalarda dəyişiklikləri özündə ehtiva edən mühüm qərarların qəbul edilməsinin şahidi olmuşuq. Dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən bu qərarlar inqilabi səciyyə daşıyır. Bütövlükdə, cəmiyyətimiz bu islahatların müsbət nəticələrini hiss etməkdədir.

- Son illər sosial sahədə həyata keçirilən islahatlar da mühüm nəticələr verməkdədir. Bu barədə də fikirlərinizi bilmək istərdik...

- Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq dövlətimizin başçısı tərəfindən Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.

Ümumiyyətlə, ölkəmizin dinamik



iqtsadi inkişafı, həmçinin güclü sosial siyasətlə tamamlanır. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açır. Bu strateji xəttə uyğun olaraq son illərdə ölkəmiz insan inkişafı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub.

2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar, bir tərəfdən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktik nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də, dövlətimizin gücünü nümayiş etdirir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə ölkəmizdə bundan sonra sosial sferada daha böyük addımlar atılacağını nəzərə çatdırıb: "İslahatlar bizim şüurlu seçiminizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplanmışdır. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələr üçün təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə etməliyik".

Bilirsiniz ki, gələn ilin dövlət büdcəsində sosial sahə üçün ayırmalar 30 faizdən çoxdur. Bu fakt sosial sferada islahatların davamlı xarakter daşdığını eyni şəkildə təsdiqləyir.

- Sona xanım, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir. Sizcə, cəmiyyətdə seçki əhval-ruhiyyəsi necədir?

- Bilirsiniz ki, demokratik seçkilər vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən edib. Bütövlükdə, azad və demokratik seçkilərin keçirilməsi və bu seçkilərin keçirilməsinə imkan yaranan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman demokratik və şəffaf seçki keçirilməsi üçün siyasi iradə nümayiş etdirib və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalayıb.

Ümumiyyətlə, Azərbaycanda hər zaman seçkilər azad, demokratik və şəffaf keçirilib. Bu fakt beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Builki bələdiyyə seçkiləri də, fikrimcə, növbəti dəfə demokratiyanın təntənəsi olacaq. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 1606 bələdiyyəyə 15 min 156 bələdiyyə üzvü seçilməlidir. Yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində fəal iştirak edir. Hazırda partiyamız uğurlu təbliğat-təşviqat kampaniyası aparır. Tədqiqatçı hallardan biri də odur ki, partiyamız bu seçkilərdə gənclərə və qadınlara da böyük etimad göstərərək onların namizədliyinə böyük önəm verir.

Mən təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qadınlar Şurasının xətti ilə bir sıra bölgələrdə seçkilərlə, xüsusilə qadın seçicilərlə görüşlərdə iştirak etmişəm. Fakt üçün deyə bilərəm ki, mənim təmsil olunduğum Şəmkir rayonunda 42 bələdiyyə üzrə YAP-dan 400 nəfər namizəd irəli sürülüb. Onların da 212 nəfəri qadınlardır. Göründüyü kimi, bu seçkilərdə partiyamız tərəfindən qadınlara böyük etimad göstərilib. Bu fakt eyni zamanda, qadınların ictimai-siyasi proseslərdə fəallığının artmasını göstərir.

Əminliklə deyə bilərəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə Azərbaycan tarixinə daha bir demokratik seçki günü qeyd olunacaq. Həm də, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının növbəti dəfə parlaq qələbəsi ilə tarixə düşəcək.

Azərbaycanın sürətli reyting yüksəlişləri bundan sonra da ardıcılığını qoruyacaq

Son dövrlər Azərbaycanın dünya ölkələri sıralamasında yüksək reytinglərə sahib olması, ilk növbədə, ölkədə yürüdülməli uğurlu sosial-iqtisadi siyasətin və çoxşaxəli islahatların real göstəricisidir. Bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Amerikanın "U. S. News & World Report" jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reyting siyahısında Azərbaycanın həmin sıralamada öncül yer tutmasına münasibət bildirərək deyib.



Onun sözlərinə görə, ABŞ-ın bu kimi nüfuzlu nəşrində ölkəmizin yüksək şəkildə qiymətləndirilməsi, əzəlliklə Pensilvaniya Universitetinin "BAV Group" və "Wharton School" qrupunun analitikləri tərəfindən tərtib edilməsi zamanı ölkələrin iqtisadi vəziyyəti ilə yanaşı, hərbi gücünün, siyasi təsir dairəsinin, dünyada liderlik potensialının, eləcə də, beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillərin nəzərə alınması baxımından ölkəmizin lider mövqə tutması əlbəttə ki, qürurverici bir haldır.

"Əgər nəzərə alarsaq ki, Azərbaycan çoxsaylı dünya dövlətləri sırasında 45-ci yerdə qərarlaşıb və bu xüsusda Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliya kimi Avropa ölkələrini geridə qoyması faktı öz-özünü göstərən dövlətimizin nüfuzunun ilbəil artmasını kifayət qədər sübut etməkdədir. Əlbəttə ki, biz burada Prezident İlham Əliyevin ölkəmizin müstəqil siyasət yürütməsini, bu vəsiyə ilə dünyada söz sahibinə çevrilməsini, həmin siyasətin strateji xətt üzrə davam etdirilməsini vurğulaya bilərik. Daha dəqiq desək, Prezident İlham Əliyevin istər islahatların uğurlu gedişini şərtləndirən qətiyyətli addımlar atması, istərsə də digər sahələrdə dinamik tərəqqini öndə tutması strategiyası nəticə etibarilə qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtləri dünya siyasətinə uyğunlaşdırır. Bax, bu gerçəklik dünyanın aparıcı analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Biz ümid edirik və inanırıq ki, Azərbaycanın sürətli reyting yüksəlişləri bundan sonra da ardıcılığını qoruyacaq və daha yüksək nəticələr əldə olunacaq".

Siyasi ekspert, həmçinin əlavə edib ki, əldə edilən uğurların təməl prinsiplərindən biri də ölkəmizdə sabitliyin qorunmasıdır: "Hesab edirəm ki, hər bir inkişafın əsasında ictimai-siyasi sabitlik reallığı dayanır və Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki yeri və rolu, ideyavərici, təşəbbüskar kimi çıxışları, nəhəng layihələrin həyata keçirilməsində ilk addım atılardan olması amili də qeyd edilən bütün fikirləri sübuta yetirməkdədir".

Qeyd edək ki, Amerikanın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reyting siyahısını açıqlayıb. Siyahı Pensilvaniya Universitetinin "BAV Group i Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.jurnalında dərc olunan reyting siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Ermənistanda iqtisadi cinayətlər ilbəil artır

Cari ilin, 2019-cu ilin yanvar-noyabr aylarında Ermənistanda törədilən iqtisadi cinayət hadisələri ilə əlaqədar idarənin istintaq orqanları tərəfindən 409 cinayət işi başlanıb. SİA Ermənistana məxsus rusarmino.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin müavini Edvard Ovannisyan bildirib. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, qanun pozuntuları nəticəsində dövlətə 20,8 milyard dram, yəni 43,79 milyon dollar məbləğində ziyan vurulub. Onun sözlərinə görə, vergidən yayınma faktı üzrə 151, qaçaqmalçılıq üzrə 128, qəsdən iflas üzrə 36 və qanunsuz sahibkarlıq fəaliyyəti ilə əlaqədar 21 cinayət işi açılıb.

Edvard Ovannisyan qeyd edib ki, ötən 2018-ci ildə cari ilə nisbətən daha az, daha dəqiq desək, bu ilkindən 63 sayda cinayət işi açılıb və dövlətə dəyən zərər in miqdarı da 20,2 milyard dramdan, yəni 42,52 milyon dollardan daha az olub. Əslində, Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin müavini bununla vurğulayıb ki, Ermənistanda törədilən iqtisadi cinayət hadisələrinin sayı, dövlətə vurulan zərər ilbəil artır.



18 dekabr 2019-cu il

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

AĞDAM

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Ağdam rayonunun Qərvənd kənd seçiciləri ilə keçirilib.

Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun üzvü Şahin Qasimov və təşkilatın məsul işçisi Rauf Bəxtiyarlı qeyd ediblər ki, bu günə qədər keçirilən



ha aydın olur. Bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi formalaşır və həyata keçirilən sosial, iqtisadi, mədəni və humanitar tədbirlərdə fəal iştirakçısıdır. Bildiriblər ki, 23 dekabr bələdiyyə seçkilərində kəndin seçiciləri yüksək fəallıqla iştirak edəcək və partiyanın namizədlərinə öz səslerini verəcəklər.

AĞDAŞ

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi bu



kampaniya çərçivəsində növbəti görüşünü Kotanarx kəndində Kotanarx, Nəhrəxəlil və Cardam kəndlərinin seçiciləri ilə keçirmişdir.

Görüşü giriş sözü açan YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü Anar Şahmuradov dekabrın

23-də keçiriləcək bələdiyyə seçkiləri və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumat verdikdən sonra, ötən dövr ərzində, ölkədə və Ağdaş rayonunda görülmüş işlərə diqqət çəkdi, görülən işlərin Yeni Azərbaycan Partiyasının Cədr, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu qeyd edib. Bildirib ki, bələdiyyələr artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edirlər.

Görüşdə çıxış edən seçicilər ölkədə, eləcə də, rayonda görülən işləri yüksək qiymətləndirdiklərini, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti yekdilliklə dəstəklədiklərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir. Vurğulanıb ki, bütün seçki kampaniyalarında olduğu kimi, bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və Yeni Azərbaycan Partiyası növbəti möhtəşəm uğurunu qazanacaqdır.

NƏSİMİ

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiya tərəfindən bələdiyyə seçkilərinə namizədliyi irəli



sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil işçiləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı bildirib ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü davam etməkdədir. O, qeyd edib ki, bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdırın bir mexanizm kimi, yerli demokratiyanın inkişafına təkən verir. Ötən dövr ərzində, bələdiyyələrin fəaliyyətinə nəzər salaraq, bu dövr ərzində, ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etdiyini, quruculuq-sahələrinin müxtəlif istiqamətlərində işlər gördüyünü bildirib: “YAP bu günədək keçirilən bütün seçkilərdə qələbə qazanmış, ölkəmizin siyasi arenasında siyasi fəallığı ilə lider partiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası öz qüdrəti və gücü ilə xalq-iqtidar vəhdətinin bariz nümunəsidir. Əminlik ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri də partiyanın parlaq qələbəsi ilə başa çatacaq”.

QUBA

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən rayonun Tüləkəran inzibati ərazi dairəsi üzrə seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Quba rayon təşkilatı təbliğat qrupunun üzvləri - YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov, rayon gənclər birliyinin sədri Əhməd Bəkirli, rayon mərkəzi kitabxanasının müdiri Saməddin Nəsirov iştirak edib.

Görüşü Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb: “Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edən qubalılar da əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərə də ciddi hazırlaşır”. O, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də xalqımızın səsini əldə olunan uğurların davamına, sosial-iqtisadi inkişafa, bu mənada, Möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına verəcəyinə əminliyini bildirib.

Görüşdə çıxış edən Tüləkəran kəndində yerləşən Tüləkənd ümumi orta məktəbinin direktoru Şirinov Məhəmməd, Tüləkəran kənd sakini İdrisov Ruhulla qeyd ediblər ki, bələdiyyə sistemi ildən-ilə inkişaf edir, onların səlahiyyətləri da-

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Əvvəli səh. 10

Görüşdə seçicilər çıxış edərək, bildiriblər ki, partiyanın builki bələdiyyə seçkilərində Nəsimi Bələdiyyəsi üzvlüyünə ən layiqli namizədləri irəli sürdüyünə görə, onların qələbələrinə inanırlar. Partiya fəalları olan namizədlər də, öz növbələrində, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Görüş seçiciləri maraqlandıran suallar ətrafında davam etdirildi.

ZAQATA

23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Dünən növbəti görüş Zaqatalanın Yuxarı Çardaxlar, Lahıc, Bəhmətli kənd seçiciləri ilə keçirilib.



Görüşü giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Həbil Qurbanov bələdiyyə seçkilərindən və bu seçkilərlə əlaqədar, indiyə qədər görülmüş işlərdən danışdı. Dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən bəhs edən H.Qurbanov, son illərdə, ölkəmizdə gedən sürətli tikinti-quruculuq işlərinin, həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azərbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsinin üzvləri Namidə Süleymanova, Tahir Məmmədov və Ədalət Novruzova çıxışlarında bildiriblər ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən ən layiqli namizədlər irəli sürüldü: “Ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzvlərində hiss edən zaqatalılar, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək mütəşəkkilliklə keçirilməsinə nail olacaqlar. Hər zaman yüksək seçki mədəniyyəti nümayiş etdirən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərindən də qələbə ilə çıxacaq”.

Görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamlarının çox güclü olduğunu bildiriblər. Ölkəmizin inkişafının davamlı olması üçün, budəfəki seçkilərdə də, YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.

SURAXANI

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində, növbəti görüş rayonun səhiyyə işçiləri ilə keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası



Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən 88 yerə 84 namizədin irəli sürüldü. Onların hər birinin layiqli namizəd olduğunu qeyd edərək seçicilərin etimadlarını qazanacaqlarına əminliyini vurğulayıb. V.Seyidov qeyd edib ki, namizədlərin böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Bu da, ölkə rəhbərliyinin qadınlara və gənclərə xüsusi qayğısından xəbər verir.

Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək, ölkədə aparılan islahatlardan və bələdiyyələrin bu islahatlarda rolundan geniş bəhs edərək, bələdiyyələrin hakimiyyətlə xalq arasında körpü rolunu oynadığını bildirdi. S. Fətəliyeva namizədlərə seçki kampaniyasında və işlərində uğurlar arzulayıb.

Suraxanı rayon sakini, beynəlxalq dərəcəli hakim Hicran Şərifov ölkə rəhbərliyinin gənclərə yaratdığı münbit şəraitdən gənclərin səmərəli istifadə etməli olduqlarını vurğulayıb.

Rayonun qabaqcıl səhiyyə işçiləri adından çıxış edən Üliyyə Ələkbərli və Səadət İsmayilova bildiriblər ki, ölkədə aparılan islahatlara, vətəndaş olaraq, onlar da, öz dəstəklərini göstərməlidirlər. Hamiləliklə rayon sakinlərini Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağıran səhiyyə işçiləri Yeni Azərbaycan Partiyasını tarixin tələbi, xalqın sosial sifarişli adlandırmışdılar.

ZƏRDAB

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının və seçki qərargahının sədri Pərvin Mahmudova Azərbaycanda seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından söhbət açıb. Hər bir vətəndaşın səs vermə hüququndan istifadə etməsinin vacibliyini bildirib. Bütün seçiciləri qarşıdan gələn Bələdiyyə seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə səsleyib. Qeyd olunub ki, ölkəmiz demokratik-hüquqi dövlət olaraq vətəndaşların inkişafı, azadlığı, öz iradəsinin təminatı istiqamətində daim islahatlar həyata keçirir.

Görüşdə YAP Zərdab rayon təşkilatının seçki qərargahının təbliğat qrupunun üzvləri Vüsalə Kərimova, Fiqurə Abbasova və Dərya Əhmədova çıxışlarında ölkəmizdə bələdiyyələrin təsis olunması tarixindən, bu sahədə qanunvericiliyin formalaşdırılmasından ətraflı bəhs ediblər. Bələdiyyələrin inkişafı, inkişaf etmiş ölkələrin bələdiyyələri səviyyəsinə yüksəldilməsi istiqamətində daim işlərin görüldüyünü söyləyiblər. Bildirilib ki, Bələdiyyələr dövlətin və xalqın həyatında önəmli yer tutan bir qurumdur. Onların inkişafı birbaşa dövlətin və cəmiyyətin inkişafına təsir edir. Çünki təyinat əsa-

sında deyil, seçkilərin keçirilməsi, xalqın iradəsi əsasında formalaşan bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq daim xalqın içindədir, onun sifarişini, istək və arzularını bilir. Təbii ki, bələdiyyələr onlara olan ümidləri tam doğrultma-



lıdırlar. Bu yüksək məsuliyyəti öz üzərinə götürən bələdiyyə üzvləri daim vətəndaşlarla ünsiyyət yaratmalı və onların rifahına çalışmalıdır. Çıxış edən YAP tərəfindən irəli sürülən namizədlərdə bu keyfiyyətlərin olduğuna inamlarını ifadə ediblər. Onlar bələdiyyə seçkilərində partiya tərəfindən irəli sürülən bütün namizədlərə uğurlar arzulayıblar.

SABUNÇU

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı rayon təşkilatının qərargahında YAP-ın ilk dəfə səs verəcək namizədləri ilə seçicilərin görüşü keçirilib.



YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə apardığı siyasət nəticəsində ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün müsbət şərait yarandığını deyib: “YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək, xalqla daha yaxın olmaqla, sakinlərin isteklərini nəzərə alaraq, götürdükleri öhdəliklərin öhdəsindən layiqincə gəlirlər. Otən 5 il müddətində bələdiyyələrimizin nəzərəcarpacaq dərəcədə gördükləri işlər deyilənləri sübutdur.”

18 dekabr 2019-cu il

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Əvvəli səh. 11

Məhz buna görə də, 23 dekabrda YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən yekdil dəstək alaçaqlarına əminlik və hamılıqla onlara səs verməyə çağırır.



Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında, Azərbaycanda ötən dövr ərzində, bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində gənclərin rolunun əvəzsiz olduğunu qeyd edib. S.Orucov qarşıdan gələn bələdiyyə seçkilərində gənc namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasimov və başqaları çıxış edərək, bələdiyyə seçkisi günü hər kəsi fəal iştirak etməyə və səs vermə hüququndan yararlanmağa çağırıblar.

XAÇMAZ

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadın namizədlərlə keçirilən görüşdə çıxış edən YAP



Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev bələdiyyə seçkilərinə hazırlıqdan bəhs edərək, YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb: “Bu, real və danılmaz faktır ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər yüksək səviyyədə qalibliyi əldə edəcəklər”.

Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolunun böyük olduğunu vurğulayan Ş.Xanbabayev Azərbaycanda bələdiyyə sisteminin in-



kişafı prosesindən danışaraq söyləyib ki, bələdiyyələrin əsas vəzifəsi xalqın rifahının təmin olunmasında əsaslı rol oynamaqdır: “Xüsusilə də, qadınlarımızın rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak etmələri, ümumiyyətlə, rayonun iqtisadi, sosial-ictimai həyatında hər zaman fəallıq nümayiş etdirmələri, bir daha onu təsdiq edir ki, qadınlarımız qarşıdan gələn bələdiyyə seçkilərində parlaq qələbə qazanacaqlar”.

Görüşdə seçicilərdən Sevinc Sədullayeva, Hicran Şabanova, Gülşən Əhmədova, Lələ Hüseynova və başqaları YAP üzvü olan qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan danışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə qazanacağına əminlik ifadə olunub.

TƏRTƏR

YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlər və seçicilərlə rayonun Sarov və Borsunlu bələdiyyələrində görüş keçirilib.



Görüşdə YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Aytən Əliyeva, Rüfət İsmayılov, bələdiyyə üzvlüyünə namizədlərdən Yusif Paşayev, Səbuhi Axundov, kənd sakinlərindən Sahib Cuğuyev, Svetlana Hüseynova, Hidayət Paşayev və Vaqif Qədimov çıxış edərək, seçiciləri qarşıdakı növbəti bələdiyyə seçkilərində ölkəmizin hakim partiyası olan YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

MASALLI

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası seçki qərargahının Masallı rayon şöbəsi rayonun Boradigah qəsəbəsinin seçiciləri ilə keçirilən görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəet-



mə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışdı. S.Əliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azərbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu inqilabi islahatlardan danışdı. O, “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə səsvermə günü seçki məntəqələrinə gəlməyə və seçkilərdə fəal iştirak etməyə dəvət edib.

Görüşdə çıxış edən Nurməmməd Ağayev, Natavan Əliyeva, Bəhruz Əmirov və başqaları çıxış edərək, qeyd ediblər ki, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi, məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Məhz buna görə də, Masallı seçicilərinin seçkilərdə iştirak edərək, YAP-ın namizədlərinə səs verəcəklərinə inamını bildirdilər.

QARADAĞ

Qaradağ rayonunun Səngəçal qəsəbəsində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşündə YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək qeyd edib ki, demokratik şəraitdə yaşadığımız indiki bir vaxtda xalq öz taleyini həll etmək üçün seçkilərdə yekdilliklə iştirak etməli və istədiyi namizədə səs verməlidir: “Bu mənada, YAP iqtidar partiyası olduğundan, üzünə ikiqat məsuliyyət hissi düşür. Birincisi, seçkilərin ədalətli, şəffaf və demokratik keçirilməsinə şərait yaratmaq. İkincisi isə seçicilərin mütləq səsini qazanmaqla, onların arzu və istəklərini həyata keçirməkdir. Ötən dövrlər ərzində keçirilən seçkilər, bir daha sübut etdi ki, partiyamız xalqın etimadını həmişə əməli işi ilə doğruldub”.

Ardı Səh. 13

“Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Əvvəlki səh. 12

QƏBƏLƏ

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq, YAP Qəbələ rayon təşkilatında gənclərlə keçirilən görüşdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov iştirak edib. Görüşü YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq, rayon təşkilatının gördüyü işlər barədə məlumat verib və bələdiyyə seçkilərinin əhəmiyyətindən danışdı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki prosesindəki iştirakının artdığını qeyd etdi. O, əlavə olaraq bildirdi ki, Qəbələ rayon ərazisində 29 bələdiyyə fəaliyyət göstərir. Bu bə-



ya fəallardan Güler Quliyeva, Əli Məmmədov, Turanxanım Mehdiyeva, Emin Əliyev, Günəl Yaqubova və Şəbnəm Kərimli cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışdılar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Gənclər “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandıqlarını, seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

ŞƏMKİR

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Şəmkir rayon təşkilatının növbəti görüşləri rayonun Aşağı Seyfəli, Yuxarı Seyfəli, Abbaslı, Mehirlil, Könüllü, Yeni-Həyat, Qədimqala, Qaracəmirli, Qapanlı və digər kəndlərində olan seçicilərlə olub. Görüşdə Yeni Azər-



baycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində, müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr vermişdir və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir: “23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən, gənclər irəli sürülmüşdür. Azərbaycan genci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açılıb, zəruri tədbirlər həyata keçirir”.

Bələdiyyə üzvlüyünə namizədlər Seymur Qurbanov və Bəhrüz Abbasov çıxış edərək platformaları barədə seçicilərə ətraflı məlumat verərək, müstəqil Azərbaycana, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etmək üçün hazır olduqlarını, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə, onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Tədbir iştirakçıları seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa və “Xalq üçün” səs verməyə çağırıblar.

RƏFIQƏ KAMALQIZI
ZÜMRÜD BAYRAMOVA
Nəzakət ƏLƏDDİNQIZI



Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər qəsbədə nəzərdə tutulan işlər barədə fikir və təkliflərini bildirdilər.

XƏZƏR

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Rauf Əliyev, Cavid Osmanov, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ilk dəfə səs verən Milli Aviasiya Akademiyasının tələbəsi Aytən Cəlilova, Abşeron Peşə Litseyinin tələbəsi Pərvin



Mərdiyev çıxış edərək cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafı və yaşayışının gənclikdən asılı olmasını qeyd ediblər. Vurğulayıblar ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsi, Azərbaycanda gənclərin dövlətin gələcək həyatında müstəsna rol malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasətin yürüdülməsi vurğulanıb.



lədiyyələrin, ümumilikdə, 275 üzvü vardır. Yeni Azərbaycan Partiyası Qəbələ rayonunda olan 275 bələdiyyə üzvü yerinin hər birinə öz namizədlərini irəli sürmüşdür. Namizədlərin 101 nəfərini gənclər təşkil edir.

Görüşdə millət vəkili F.Heydərov çıxış edərək, artıq ölkəmizdə bələdiyyə institutunun formalaşdığı və bu sahədə görülən işlərdə gənclərin böyük rolunun olduğunu qeyd edib.

Gənc bələdiyyə namizədlərindən Ümid Məsimov, Günəl Ağayeva, Əfqan Məlikov, Rəvan Qəribli, Şəfəq Tahirova, Əli Abdullazadə və Şəbnəm İsgəndərli, Lalə Şamxallı çıxış edərək, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışaraq, bu gün gənclərə böyük etimad göstərildiyi vurğulanıb. Çıxışlarda rayon gənclərini bələdiyyə seçkisində fəal olmağa, seçki günü seçki məntəqələrinə gəlib, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırılıb.

SALYAN

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatında YAP tərəfindən irəli sürülmüş gənc namizədlərlə görüşdə rayon təşkilatının gənclər birliyinin sədri Fazil Məhərrəmov, parti-



18 dekabr 2019-cu il

Bəxtiyar Hacıyevi “REAL”a qarşı qısqırdan kimdir?

Parlament seçkilərinin vaxtı belli olduqdan sonra, müxalifət düşərgəsində canlanma müşahidə olunur, amma bu canlanma, yalnız seçkilərdə iştirakla bağlı deyil, eyni zamanda, bir-birinə rəqib olacaq şəxslərin qarşıdurmalara start vermələrindədir.

Parlament seçkilərində müxalifət düşərgəsinin bir çox təmsilçiləri iştirak etməyə qərarlı olduqlarını bəyan etsələr də, AXCP-“Milli Şura” cütlüyü guya boykot qərarlarını verməklə, bu kimi əhəmiyyətli ictimai-siyasi hadisədən kənar qalıblar. Əslində, bütövlükdə, düşərgənin parlament seçkilərinə qatılması Əli Kərimlinin planlarını alt-üst edib və indi də, guya “tüpürdüyünü yalamamaq” görüntüsü yaratmaqdan ötrü, müxalif düşüncəli bəzi şəxsləri özünə yaxın etməyə çalışır. Məsələn, bəllidir ki, Bəxtiyar Hacıyev də seçkilərə qatılmaq qərarını verib və onun bu qərarının AXCP sədrinin əlinə oynayırsınız desək, yanlışdır. Çünki məhz həmin B.Hacıyev düşərgənin başqa cinahından seçkilərə qatılacaq “REAL” partiyasının sədri İlqar Məmmədovla qarşıdurmaya gedir. Məhz bu amil Ə.Kərimlini sevindirib və o, öz növbəsində, Hacıyevə altdan-altdan dəstək göstərəcəyi vədini verib.

Bəxtiyar Hacıyev: “Yoxsa “REAL” düşünür ki, haradan namizəd versə udacaq, Azər Qasımlı və Bəxtiyar Hacıyevlə danışmağa belə gerek yoxdur?”

Bələliklə, Ə.Kərimlinin əlinə oynayan B.Hacıyev namizədiyi irəli sürmək istədiyi dairə üstündə “REAL”ın katibi Natiq Cəfərliyə gilyənib və şikayətlənib ki...

SİTAT: “Siz siyahı açıqlayanda, 17-ci dairə yox idi, ona görə mən də düşündüm elə oradan namizədiyi verərəm, çünki orada işləmişəm; həm seçki vaxtı, həm



sonradan. Azər bəylə də danışdıq ki, bu məsələni yoluna qoyaq. Sonra siz oradan namizəd irəli sürdünüz. Azər bəylə danışmamış. Mənim də oradan gedə biləcəyimi bilib-bilə... Məndən 1 SMS yazıb, “gedirsinizmi seçkiyə, getsəniz hansı dairəyə gedəcəksiniz” soruşmaq çətin idi? Yoxsa “REAL” düşünür ki, haradan namizəd versə, udacaq, Azər Qasımlı və Bəxtiyar Hacıyevlə danışmağa belə gerek yoxdur?”

Göründüyü kimi, artıq Ə.Kərimli B.Hacıyevi əməli-başlı təlimatlandırır və salıb “REAL”ın üstünə ki, həmin dairədən namizəd verməsinlər. Lakin “REAL”ın da cavabı gecikməyib...

Natiq Cəfərlı: “Aylardır seçki mövzunu ələ salırdız, sizin namizəd olmaq istəyiniz mənə sürpriz oldu”

N.Cəfərlı B.Hacıyevə cavabında qarşı tərəfin müəyyənliyinə və qərarlılığına ironik tərzdə yazıb və xatırladı ki, bir müddət əvvəl, məhz onun öz bu parlament seçkiləri ilə bağlı tənqidi fikirlər işlətməmişdi: “Siz, ümumiyyətlə, aylardır seçki mövzunu ələ salırdız, sizin namizəd olmaq istəyiniz mənə sürpriz oldu”.

Lakin B.Hacıyev ona vurulan söz zərbəsinin altından, nə qədər maraqlı görünərsə də, ona təlimat verən AXCP sədri Ə.Kərimlinin yolu ilə çıxmağa cəhd göstərib. Guya ki, seçkini deyil, bayağı müğənni Üzeyir Məhdizadə haqqında status yazan İlqar Məmmədovu ələ saldığını etiraf edən Bəxtiyar Hacıyev, təbiətində xas tərzdə “REAL” partiyasını şantaj da edib: “Azər bəy namizədiyi açıqlamışdı, ni-

yə onunla danışmadan ona qarşı namizəd irəli sürdünüz? Heçmi xətir-hörmət, duz-çörək yox idi? Yoxsa elə belə də olmalı idi?.. Namizədlik və dairə açıqlamamağımın isə çox ciddi başqa səbəbləri vardı, sağ olsun, “REAL”çı dostlar, imkan vermədilər ona da. Azər bəy qarşı namizəd çıxarıb, hakimiyyətin səsleri parçalayacağını deməklə, hakimiyyətə “Azər bəy yox, bizim namizədi seçin” mesajı verdilər”.

AXCP ilə “REAL”ı bir tərəzinin iki gözünə qoyasaq...

B.Hacıyev dəfələrlə “REAL”a müraciət etdiyini də xatırladı və rixşəndlə partiya sədri İ.Məmmədova söz atıb: “Sədriniz isə guya, saymamazlıq edir, iqrar edir, nəinki mesajla, səhifəsində trollara da cavab verir, post həsr edir, mənim yazdığım heç nəyə reaksiya vermir. Böyük adamdır da”.

Göründüyü kimi, B.Hacıyev A.Qasımlını bəhanə gətirməklə, əslində, özünün, daha dəqiqi isə, özü ilə bərabər AXCP sədri Ə.Kərimlinin qarşı tərəfdən qisasını almaq niyyətindədir. Çünki həm özü, həm də Ə.Kərimli yaxşı bilirlər ki, eyni dairədə “REAL”ın namizədi ilə yarışa bilməyəcək. Çox yaqın ki, AXCP sədrinin tapşırığı, təlimatı əsasında şantaj edir, ləkələyir və şərhləyir, müxtəlif ittihamlar səsləndirir. Bu, həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, “REAL” partiyası AXCP-nin əlaltısı olan B.Hacıyevə daha dəqiq cavab verib, onu susdurmaq üçün hərəkətə keçəcək. Yeni tərəflər, sözün əsl mənasında, “kəllə-kəlləyə” gələcəklər. Bu “kəllələşmədən” isə, böyük ehtimalla “REAL” qalib çıxa bilər. Çünki AXCP-nin, nəinki çirağı sönmə, o cümlədən, ictimai rəyde həmin partiyaya qarşı açıq-aşkar nifrət yaranıb. Bu baxımdan, ədalət naminə deyə bilər ki, AXCP ilə “REAL”ı bir tərəzinin iki gözünə qoyasaq, hər halda, İ.Məmmədovun Ə.Kərimlidən ağır gəlmək şansı daha çox görünür...

Rövşən NURƏDDİNOĞLU



RƏFİQƏ

“Boykot” deyib manqurtlaşan Əli Kərimli

Bu gün “müxalifət” deyəndə, əsl müxalifətçi axtarırsan. Ancaq bu yerdə belə bir deyim də yerinə düşərdi: abırsızın abrı olmaz. Belə olmasaydı, həyasızcasına özünü “müxalifətin güclü qanadı” sayan AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər və bugünkü başqan Arif Hacılı abırsızcasına, ölkədə gedən uğurlu işlərə qısqançlıqla yanaşaraq “xəyanət” sözünü dillərində əzbərə, həyatlarında isə xarakterə çeviriblər. Bu da, ondan irəli gəlir ki, Azərbaycanın dağıdıcı müxalifət düşərgəsinin istər ictimai dəstək baxımından, istərsə də siyasi təşkilatlanma yönündə heç bir gücə malik olmadıqları zaman, başlayırlar “xoda” düşməyə.

Xüsusilə də, seçki ərəfələrində “xoda” düşən müxalifət seçki ilə bağlı deyil, qrantlarla bağlı xəyallarını qurmağa başlayırlar. Məsələn, hazırda parçalanmasına rəğmən, hələ də özünü bu düşərgənin “monopolisti” kimi aparan AXCP-nin “boykot” oyunu və bu oyunla da manqurtlaşan Ə.Kərimli öz satqıncılığını açıq-aydın göstərməkdədir. Bu təşkilat yalnız Azərbaycan dövlətçiliyinə və xalqına qarşı olan qüvvələrin sifarişlərini yerinə yetirmək, onların diktələri ilə fəaliyyət göstərmək üçün kodlaşdırılıb. Yəni “beşinci kolon” rolunu aşkar şəkildə sərgiləyir. Maraqlıdır ki, hər dəfə seçki öncəsi “birlik yaratmaq”, “bloklamaq” kimi xülyalara düşən, özlərini “siyasi qüvvə” kimi xarici ermənipərəstlərə nümayiş etdirməyə çalışan dağıdıcı müxalifətin arzuları ürəklərində qalır. Çünki xaricdən gələn “birləşmə əmrinə sadiqliyə”, ən yaxşı halda, seçkinin ertəsi gününə kimi riayət olunur. Ancaq budəfəki əmr AXCP üçün başqa olub - “boykota get”. Təbii ki, Ə.Kərimli də bu yolu tutaraq, cibişdanını növbəti kirli pullarla dolduracağını düşünür. Satqıncılıq, xəyanatkarlıq, mənevəyatsızlıq, əxlaqsızlıq və buna bənzər yollarla...

Ümumiyyətlə, siyasi etikəni, əqidəni bu formatda qavrayan və izah edən AXCP sədrinin, 2003-cü ildən bu günə kimi, oynadığı bu oyunların hansı nəticələrə səbəb olduğu isə, hər kəsə bəllidir. Təbii ki, hər zaman seçkiqabağı situatsiyada xarici maraqlı siyasi qüvvələrin əmləri ilə oturma-duran bu partiyaların birdən-birə “birləşmək” istəmələri, sonradan isə “qapazaltı” axtarışına çıxması, artıq ənənəyə çevrilib desək, yarılmaları. Bu dəfə də AXCP-nin fonundakı dağıdıcı düşərgə analoji məzmindən xilas ola bilmədiyini nümayiş etdirməkdədir. Bələliklə, Ə.Kərimlinin keçdiyi yolu, həmçinin, son günlər cərəyan edən nələrə nəzərdən keçirdikdə, növbəti dəfə bir həqiqət meydana çıxır. Bu partiya, eləcə də, onun dərnəyinə çevrilmiş “Milli Şura”nın maraqlı xarici qüvvələr tərəfindən idarə olunur. Yəni lazım olduğu anda, bunların kiminlə birləşməsi və ya ayrılması, yaxud da “boykot” yolunu tutması, heç də deyildiyi kimi, “müxalifətin birliyi naminə” deyil, əksinə, xaricdən ötürülmüş sifarişlə həyata keçirilir. Və bunlar öz korporativ maraqları uğrunda mübarizə aparırlar. Amma bu kimi korporativliklər, özlərinə qayıdan zərbə olur ki, bu dəfə də belə olacaq. Bunu ölkəmizdə olan Avropa Parlamenti, AŞPA, MDB müşahidə şurası və s. kimi nüfuzlu beynəlxalq təşkilatların seçki missiyalarının seçkilərin obyektiv keçirilməsi ilə bağlı yaydıqları rəsmi bəyanatlar da təsdiq edir. Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Bununla da, əslində, gənc, müstəqil və öz sözünü deyən dövlət olmaqla yanaşı, Azərbaycan bütün seçkilərdə dünyaya ən müasir standartlara cavab verən seçki nümunəsi göstərmiş olduğunu dəfələrlə nümayiş etdirib.

Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmur. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyasına sərbəst və aktiv şəkildə həyata keçirilməsi üçün, hər bir şəraiti yaradır. Xatırladaq ki, müxalifət partiyalarının da bu və ya digər şəkildə prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə demokratik tələblərə cavab verən təbliğat-təşviqat hüququnun verilməsi, prosesin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaradır. Seçki öncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını dəfələrlə vurğulasalar da, Ə.Kərimli kimi manqurt satqıncılığının və əxlaqsızlığının əl çəkə bilmir. Burada bir məqam var ki, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını, ictimai maraqla səbəb ola biləcək tərzdə keçirməsidir. Məsələn, hakim partiyanın namizədləri keçirilən seçkilərdə mediada geniş təbliğat işi apararsa da, müxalifət namizədləri bu istiqamətdə passivliyi ilə seçilir. Həmçinin, burada belə bir sual da yaranır: axı müxalifətin özündə də media var və nəyə görə düşərgə mənsubları bundan yararlanırlar? Çünki onların heç biri digərinə güzəştə gedə bilmir. Hə, onu da deyim ki, bu gün avtobusda bir yaşlı kişinin sözü yerində deyilmiş bir ifadə kimi yaddaşıma həkk oldu. O, yanında oturan başqa birisinə deyir: “Qardaş, yenə seçki olan kimi, müxalifət də “xoda” düşür...”

Düz deyir. Ancaq onlar anlamırlar ki, nə qədər “xoda” düşsələr də, sonda sözlü xalq deyir. “Boykot” deyib manqurtlaşan Ə.Kərimli kimilər isə böyürə-böyürə qalır.

Azərbaycan - Ermənistan dövlət sərhədində növbəti monitoring keçiriləcək



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparacaqlar.

Moldova vətəndaşlarının əksəriyyəti NATO-ya üzvlüyün əleyhinədir

Moldova vətəndaşlarının əksəriyyəti ölkənin Rumıniya ilə birləşdirilməsinin və NATO-ya üzvlüyünün əleyhinədir. AZƏRTAC xəbər verir ki, “Public Media Group”un sifarişi ilə IMAS şirkəti tərəfindən keçirilən rəy sorğusuna əsasən, vətəndaşların 54 faizi Rumıniya ilə birləşməyin əleyhinə, 34 faizi isə lehinə səs verib. Rəy sorğusunda iştirak edənlərin 57 faizi Moldovanın NATO-ya üzvlüyünün əleyhinə olub, 22 faiz isə lehinə səs verib. Keçirilən sorğuda 1000-dən artıq vətəndaş iştirak edib.



Azərbaycanda insan haqlarının reallaşmasının spesifik xüsusiyyətləri

Avroatlantik məkana inteqrasiya yolu tutmuş müstəqil Azərbaycan son illərdə hüquq və azadlıqlarının təminatı sahəsində qazandığı uğurlarla sivil Qərbdə dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ötən illərdə respublikamızda insanların azad və təhlükəsiz yaşaması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmış, çoxpartiyalı sistem əsasında demokratik parlament seçkiləri keçirilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur.

Sistemli şəkildə həyata keçirilən köklü sosial-iqtisadi və hüquqi islahatların sayəsində insana qayğı, şəxsiyyət və insan ləyaqətinə hörmət amili dayanır. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığı yüksək qiymətləndirir və münasibətlərin daha da inkişafına çalışır.

Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyətin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyaya Aktında öz əksini tapmışdır. Qarşıya qoyulmuş bu hədəf o illərdə çox yaxın və asan görünmürdü. Yeni yaranmış dövlətimiz özünü Azərbaycan Demokratik Respublikasının davamçısı elan etməklə bərabər, siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini - bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalılıq sisteminin təminatını, insan hüquq və azadlıqlarının ümumi prinsiplərini rəsmən elan etmişdi.

Müstəqilliyimizin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə demək olar ki, əsaslı irəliləyiş baş verməmişdir. 90-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi kataklizmlər, vətəndaş qarşıdurması, siyasi kaos və özbaşınalıq, iqtisadi tənəzzül, təcrübəsizlik, eyni zamanda, yeni cəmiyyətin tələblərinə uyğun qanunların olmaması kimi neqativ amillər öz məni təsirini göstərmişdir. Respublikamızın demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər isə, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

1993-cü ilin iyununda dünya şöhrətli ictimai-siyasi xadim, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanın siyasi hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməsi prosesi geniş vüsət aldı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğunu ilk gündən həyata keçirdiyi siyasətin üstün istiqaməti kimi önə çəkmişdir. "Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə

apararaq ümumdünyəvi və bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra müstəqilliyinə getdiyi dövərdə bütün dünyaya öz tarixi nailiyyətlərini və milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi və ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq" deyən Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyulunda hakimiyyətə gəlişindən sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində kompleks, ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların həyata keçirilməsinə start verilmişdir.

Ümummilli Liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri, məhz 9 avqust 1994-cü il

səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən, mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən cinayətlərin, o cümlədən, terror aktları, tərribat, qəsdən adamöldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması və digər yollarla ələ keçirilməsi kimi, narkotik maddələrlə bağlı cinayətlərin, maliyyə-kredit fırıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur. Cəmiyyətdə rüşvətçorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur və bir sıra vətəndaşlar, o cümlədən, vəzifəli şəxslər bu faktları adi hal hesab edirlər.

Bir çox məqamlarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq-mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirilməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verməsi, öz səlahiyyətlərindən təsiri istifadə etməməsi əhalinin haqlı narazılığına səbəb olmuşdur".

Respublikada cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi zəruriliyi ilə əsaslandırılan Fərmanda aidiyyəti hüquq-mühafizə orqanlarının, o cümlədən, dövlət qurumlarının qarşısına aşağıdakı mühüm vəzifələr qoyulurdu:

1. Hüquq-mühafizə orqanları-

Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyətin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyaya Aktında öz əksini tapmışdır. Qarşıya qoyulmuş bu hədəf o illərdə çox yaxın və asan görünmürdü. Yeni yaranmış dövlətimiz özünü Azərbaycan Demokratik Respublikasının davamçısı elan etməklə bərabər, siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini - bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalılıq sisteminin təminatını, insan hüquq və azadlıqlarının ümumi prinsiplərini rəsmən elan etmişdi.

tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" Fərman olmuşdur. Həmin Fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar Fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə, cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılmasının vacibliyi önə çəkilmişdir.

Fərmanın preambula hissəsində göstərilirdi: "Son vaxtlar dövlətin iqtisadi-siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı,

nin rəhbərlərinə tapşırılsın ki, idarə, təşkilat və müəssisələrdə rüşvətçorluq faktlarının aşkar edilməsi, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətçorluq faktlarının qarşısının alınması üçün təsirli tədbirlər görsünlər, Azərbaycan Respublikasının məhkəmələrinə təklif edilsin ki, rüşvətçorluq faktları ilə bağlı açıq və səyyar məhkəmə prosesləri təşkil etsinlər.

2. Ədliyyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Respublika Prokurorluğuna tapşırılsın və Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, bir ay ərzində, respublikada cinayətkarlığa qarşı mübarizə üzrə Dövlət Proqramının layihəsini işləyib, hazırlasınlar və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Prokurorluq, istintaq və təh-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

ne olan və ya bundan yayınan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

5. Azərbaycan Respublikasının Prokurorluğu, müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri silah və hərbi sursat saxlayan bütün təşkilatlarda onların inventarlaşdırılmasını aparsınlar və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməklə, iki ay müddətində görülmüş iş üzrə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

6. Daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tapşırılsın ki, ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etsinlər və iki ay müddətində görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

7. Daxili İşlər Nazirliyinin tərkibində mütəşəkkil cinayətkarlığa, terrorizmə və banditizmə qarşı mübarizə idarəsi yaradılsın. Daxili işlər naziri həmin idarənin təşkili və normal fəaliyyəti üçün zəruri tədbirləri daxili ehtiyatlar hesabına həyata keçirməklə, on gün ərzində, Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Pərviz Müşərrəf ölüm cəzasına məhkum edilib

Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti və hərbi lideri Pərviz Müşərrəfi dövlətə xəyanət ittihamı üzrə ölüm cəzasına məhkum edib. AZƏRTAC "Dawn" nəşrinə istinadla xəbər verir ki, hökm Peşəvər Yüksək məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrlik etdiyi üç hakimdən ibarət məhkəmə kollegiyası tərəfindən verilib. Pakistan tarixində ilk dəfə sabiq prezident ölüm konstitusiyasının 6-cı maddəsinə əsasən edam cəzasına məhkum olunub. Sabiq prezidentə qarşı irəli sürülən ittiham 2007-ci ildə konstitusiyanın fəaliyyətini dayandırmaq və ölkədə fəvqəladə vəziyyət rejimi tətbiq etməklə bağlıdır. Xatırladaq ki, general Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. O, 2001-2008-ci illərdə prezident postunu tutmuş və kütləvi etirazlar fonunda istefa vermək məcburiyyətində qalmışdı.



112 gün iş günü olmayacaq

2020-ci il üçün 112 istirahət günü təsdiq edilib. Xəbər verdiyimiz kimi, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimini təsdiq edilib. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzün günü vardır (241+112+18+1-6= 366). Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Paytaxtda quldurluq edən üç nəfər tutulub

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığı bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilə ki, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcədov və Ü.Süleymanov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıblar. S.Məcədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

ELAN

Abşeron rayon Masazır Bələdiyyəsinin 2003-cü ildə Abdullayev Səməd Əmir oğlunun adına verilmiş JN-8437 kod 30800096 sayılı şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Bakı şəhəri, Xətai rayonu Firuz Qənbərov 6, mənzil 45 ünvanında yaşayan Mustafayeva Nuridə Əli qızının adına verilmiş mənzilin şəhadətnaməsi (kupça) itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Mustafayeva Aytən Nəcməddin qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika ixtisası üzrə III kurs tələbəsi Məmişova Aytac Zahid qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi müəllimliyi ixtisası üzrə I kurs tələbəsi İsmaylova Aybəniz Siyafət qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistrı Əhmədova Maisə Cavid qızının adına verilmiş magistr bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

18 dekabr

Xəstəliklərdən canımızı necə qurtaraq?

Payız mövsümünün son günləridir. Dekabrın 21-də Azərbaycanaya qış mövsümü gələcək. Yeni fəsil özü ilə soyuq gətirməklə yanaşı, həm də xəstəliklər gətirir desək yanılmırıq. Aparılan müşahidələr, eləcə də mütəxəssislər tərəfindən açıqlanan məlumatlara istinad edərək deyə bilərik ki, insanlar daha çox məhz bu mövsümdə xəstələnir. Ən çox yoluxduğumuz xəstəlik isə qrip, zökəm, yüksək temperatur olur.

Bəs görəsən bunun səbəbləri nədir və qarşısını necə ala bilərik?

Mövzu ilə bağlı saytımıza açıqlama verən fitoterapevt Sadiq Salami bildirib ki, havalər kəskin soyuyan zaman insanlarda zökəm, soyuqdəymə, yuxarı tənəffüs yollarının xəstəlikləri daha çox özünü göstərir. Onun sözlərinə görə, bəzən elə olur ki, hətta həkimlər müəyyən virusla bağlı həyəcan təbili çalır: "Ümumiyyətlə, payızı-qış mövsümündə insanların immun sistemi bir qədər zəif olur. İmmun sistemi yüksək olan şəxs yüzlərlə virusa yoluxan şəxsin arasında olsa da, ona xəstəlik keçməz. Lakin immun sistemində biraz da olsa zəiflik varsa, o zaman həmin insanın xəstəliyə yoluxma ehtimalı daha çox olur. Bu baxımdan ehtiyatlı olmaq immun sisteminin aşağı düşməsinə diqqət etmək vacibdir".

Mütəxəssis söyləyib ki, havalər soyuduqda insanlar geyimlərinə diqqət etməlidir: "Bununla yanaşı, bu mövsümdə qida rasionuna diqqət etməliyik. Qış aylarında bol vitamin C qəbul etmək lazımdır. Bu



MÜTƏXƏSSİS RƏYİ

vitamini biz hazırda limon və portağaldan əldə edə bilərik. Onu da qeyd edim ki, portağalın qabığında vitamin C onun tərkibindən daha zəngindir. Belə olan halda, onun qabığından çay dəmləməsində istifadə etmək olar. Bununla yanaşı, gündəlik vitamin C ehtiyatını təmin etmək üçün limonu buz dolabında dondurub daha sonra bütün şəkildə rəndələyib, istənilən qıdada istifadə etmək mümkündür. Çiçək tozundan hər gün 1 çay qaşığından istifadə etməklə immun sistemi gücləndirmək mümkündür".

S.Sadiqin fikrincə, otaqda Ətirşah bitgisini saxlamaqla özümüzü virusa yoluxmaqdan xilas edə bilərik: "İmmuniteti gücləndirən əsas vasitələrdən biri qarazirə tozu və ya yağdır. Heyvanın özü də müalicə üsuludur. Heyvanın özü, yarpağı, toxumu soyuqdəymə əleyhinə istifadə edilə bilər. Çay dəmləyərkən heyva atmaq məsləhət görülür. Uşaqların immun sistemini yüksəltmək üçün giləmeyvələrdən istifadə etmək olar. 50 qram quş armudu, 50 qram ayı üzümünü çay

şəklində istifadə etmək və ya 1 gün suda isladıb ət maşınından çəkərək üzərinə bal qatmaqla məcun hazırlamaq olar. Hər gün səhər uşaqlara 1 çay qaşığı verməklə immun sistemini gücləndirmək olar. Lakin bu vasitədən qısa deyil, bütün mövsüm boyu edilməlidir".

Fitoterapevtin sözlərinə görə, immun sisteminin 50 faizi ana bətnində, 50 faizi isə sonradan formalaşır: "Ona görə də, hamilə qadınlər 9 ay müddətində qıdada rasionuna fikir verməlidirlər. Bu müddət ərzində xanımlar zərərli qidalardan, xüsusilə də qazlı içkilərdən uzaq olmalıdırlar. Hamilə qadınlərin buğda cücərməsində istifadəsi mütləqdir. Alqaqollu içki və bütün məmulatlarından istifadə, oturaq həyat, əsəb, stress immun sisteminin zəiflədərən əsas səbəblərdəndir. Aktiv həyat tərzi keçirmək, idmanla məşğul olmaq, kontrast təzadlı vannalar qəbul etmək, təmiz havada gəzmək immun sistemine müsbət təsir edərən vasitələrdən sayılır".

Nailə Məhərrəmovə

Xaçmazda evdən 21 min manatlıq məişət əşyaları oğurlayan şəxs tutulub

Dindirilmə zamanı Tofik Şeydayev evə qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları xərclədiyini bildirib. Oğur-

luq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcələsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 4600